

Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cizir

◆ Azərbaycan Prezidenti İlham Əliyevin Bolqaristana işgüzər səfəri

Hava limanında qarşılama



Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqaristan Respublikasına işgüzər səfəri gedib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalgalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərfinə faxri qarouf dəstəsi düzülmüşdür.

Prezident İlham Əliyevi Bolqaristandan Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər qarşılıqlı.

Anlaşma Memorandumu imzalanıb



SOCAR-ın Bolqaristandakı ofisinin açılışı



Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "İnsanları xeyirxahlıq, mərhəmət və şəfqət, oträfindiklərə, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qolbdən töbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hor birinizi məhəkəm cansağılığı, sevgi, sevinc və gözel ohvalı-ruhiyə arzulayıram. Qoy bu bayramı türklerde saf niyyətlər və xoş duygular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əməklişli gətirsin!"



Təkbətək görüş



Azərbaycan və Bolqaristan prezidentləri nahar ediblər

Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqaristan Respublikasının Prezidenti Rumen Radev nahar ediblər.

Səfər başa çatdı



Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqaristan Respublikasına işgüzər səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalgalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərfinə faxri qarouf dəstəsi düzülmüşdür.

Prezident İlham Əliyevi Bolqaristandan Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıldılar.

Heydər Əliyev İli

Heydər Əliyevin banisi olduğu güclü müdafiə sənayesi Zəfərə töhfə verdi



"Azərbaycan" qəzeti ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan birgə konfrans keçiriblər. Konfrans iştirakçıları öncə Ümummilli Liderin abidəsi öünüə gül dəstəsi qoyub, onun xatirəsinə anıblar.

Konfransı açıq elan edən Elmi-Tədqiqat İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Mürsəl ƏLİYEV qeyd edib ki, başçılıq həmişə böyük şəxsiyyətlərin rəsədi xidmətlərinə şəhərlik edib. Məhz həmin liderlərin, şəxsiyyətlərin qurub yaradıqları, miras qoymuları böyük irs öz xalqlarının gələcəyinə işi və körpü salıb, təleyini və dünəndəki yerini müsəyləndirdi. Ona görə də belə soxiyyətlər tarixdə öz xalqlarının böyük öndəri kimi qalıblar.

- Belə dahilər arasında Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xüsusi yeri var. Heydər Əliyev tariximizən on parlaq və işqılı sohifisini yaradıb. 34 ildən artıq bir dövrü obənədən zəngin siyasi faaliyyəti ilə Azərbaycan dövlətinin və xalqının tarixində müstəsnə rol oynayıb. Məhz buna görə xalqımız Ulu Öndərin adını tarixa dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib.

Xalqımız həmişə Ulu Öndərlə bağlı olamətdər tarixləri böyük minnətdarlıq hissi ilə qeyd edir. Bu il isə Ulu Öndərin anadan olmasının 100 il tamam olur. Bu baxımdan 2023-cü ilin canab Prezident İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan edilmiş bütün cəmiyyətimizin Ulu Öndərin xatirəsinə olan yüksək ehtiramının ifadəsinə çevrilib.

→ 8-9

Azərbaycan bayrağı artıq bütün sərhəd boyu dalğalanır

Silahlı Qüvvələrimiz Laçın yolunun başlanğıcında xidməti fəaliyyətə başladı

Bölgədə sülhü, barışığı, tohlükəsizliyi simvolizə edən üçrəngli, ay-ulduzu Azərbaycan bayrağı artıq Hərəkətçilər sərhəddə, Laçın yolunun başlangıcında sorğudə nəzər-buraxılış məntəqəsində də qürurla dalğalanır.

Bu isə Azərbaycana tarixi Zəfer yəsənən Mütəffəvəliyəli Baş Komandan İlham Əliyevin mərhələli şəkildə xalqımızın milli məraqlarını qotışdırıb tomin etməsinin daha bir parlaq nümunəsi, suveren orzulorımızda özbaşınalıqlar etmək istəyən erməni separatçılardan başqa endirdiyi növbəti "dəmir yumruq" zərbəsidir.

Necə ki, bunu aprelin 18-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qalib lider İlham Əliyev bəyan etmişdi: "Hərəkətçilər üçün qondarma adalar uydurun separatçılar, - biri özünü prezident adlandırmır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər topluslu, nəhayət, bilməlidir ki, bizim sobrimizlər oynamaya olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzə oturub duracaqlar, ya da ki, oradan radd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar".



→ 11



Azərbaycan Prezidenti İlham Əliyevin Bolqaristana işgüzar səfəri

enerji xəritəsini yenidən cizir

SOCAR-ın Bolqaristandakı ofisinin açılışı

Azərbaycan Prezidenti İlham Əliyev və Bolqaristan Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər



Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqaristana Respublikasındaki ofisinin açılışı olub. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqaristana Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları ofis binasının rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.

Binada ofis əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, enerji sahəsində əməkdaşlıq sürətlə inkişaf edən Azərbaycan-Bolqaristana əlaqələrində müümüyə yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqaristana sonuncu - 2022-ci il 30 sentyabr - 1 oktyabr tarixli rəsmi sefəri və həmin sefər çərçivəsində Yunanistan-Bolqaristana qaz interkonnektorunun istismara verilməsi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqlı tamamilə yeni sohifə açdı. Dövlətimizin başçısının bugündüki səfəri zamanı Bolqaristan, Ruminiya, Macarıstan, Slovakyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxoləndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox müümüyə addımdır. Bütün bunlar SOCAR-ın Bolqaristandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqaristana tənzimləyici qurumu artıq "SOCAR Trading"ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyani təsdiqləyib. SOCAR-ın Bolqaristandakı ofisinin açılması şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə müümüyə töhfə verəcək.



Təkbətək görüş

Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqaristana Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.

AZERTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdəşliq xarakteri dəsidigi qeyd olundu.

Prezident Rumen Radev Bolqaristana, Ruminiya, Macarıstan, Slovakyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasına töbərində iştirak üçün Bolqaristana sofer etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürün bildirdi və "Həmrəylik Halqası" STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə təmidvarlığını ifadə etdi.

Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığı bildirdi.

Görüşdə "Həmrəylik Halqası" adlındıran Bolqaristana, Ruminiya, Macarıstan və Slovakyanın tek millesdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olundu, bu xüsusda Azərbaycanın etibarlı tərəfdəş kimliyi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulandı.

Söhbət zamanı siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın derinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri hərbi sahədə uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ni qəbul edib.

AZƏRTAC xəbər verir ki, gürüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurgulandı.

Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribasviliñ ölkəməsə sofiari xatırlanırdı, sofiar zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı somoroli müzakirolozin aparıldığı qeyd olundu.

Dövlətumuzun başçısı və Gürcüstanın müdafiə naziri öməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirorin.



Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsindən 17-ci bandını rəhbər tutaraq, "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar **qorara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddələr 1193, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2223, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440, 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 620-VIQD nömrəli, 2 dekabr tarixli 664-VIQD, 667-VIQD nömrəli, 16 dekabr tarixli 694-VIQD nömrəli, 23 dekabr tarixli 754-VIQD, 759-VIQD nömrəli, 27 dekabr tarixli 769-VIQD, 772-VIQD nömrəli vo 30 dekabr tarixli 783-VIQD nömrəli qanunları) aşağıdakı kriterilər edilsin:

1. 43.1-ci maddəde "381-383, 387-388-2," rəqəmləri "381.1-381.7, 388-388-2," rəqəmləri ilə əvəz edilsin.

2. 51.2-ci, 99.13-cü maddələrdən, 167-ci maddənin adında vo mətnində, 179.1-ci, 376-ci vo 576.2-ci maddələrə ismin müvafiq hallarında "kütləvi informasiya vəsitoleti" sözü ismin müvafiq hallarında "media" sözü ilə əvəz edilsin.

3. 517.0.5-ci maddədə "mətbuatın və digər kütləvi informasiya vəsitoletinin" sözürlər və 517-2.15-ci maddədə "kütləvi informasiya vəsitoletinin" sözürlər "media" subyektlərinin" sözürlər ilə əvəz edilsin.

4. 381-ci vo 388-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"Maddə 381. Media haqqında qanunvericiliyin pozulması"

381.1. Media məhsullarının qanuna müəyyən edilmiş qaydada yayılmasına mane olmağı görə -

fiziki şəxslər iki yüz manatdan üç yüz manatdək məbləğdə, vəzifeli şəxslər üç yüz manatdan beş yüz manatdək məbləğdə corimo edilir.

381.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaхiləsinə görə -

üç yüz manatdan altı yüz manatdək məbləğdə corimo edilir.

381.3. Qanuna müəyyənəldirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnu məhdudlaşdırılmasına və ya onları informasiya edilməsindən imtina edilmesinə, xayad qanuna müəyyən edilmiş müddədə onların sorğusuna cavab verilməsinə görə -

üç yüz manatdan beş yüz manatdək məbləğdə corimo edilir.

381.4. Media subyektləri tərəfindən təkzib, cavab vo dizişlər verilməsinin "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

vəzifeli şəxslər üç yüz manatdan altı yüz manatdək məbləğdə, hüquqi şəxslər min manatdan beş yüz manatdək məbləğdə corimo edilir.

381.5. Audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -


audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -

audiovizual media subyektləri tərəfindən yamınlış materiallarının saxlanılmasının "Media haqqında" Az



Heydər Əliyev İlli 2023

MƏĞLUBİYYƏTİ MƏĞLUB EDƏN ƏBƏDİ QALIB



Hansısa müdrük fikridir:
Uduzmaq hala məğlub olmaq de-
mək deyil!

Məğlub olduğunu qəbul etmək
məğlubiyyətdir!

Mübarizələr və müharibələr tarixində
döyüü uduzan, geri çökilmək möcürüy-
yində qalan sərkərdələr cənab olub.

Sona ordunu yeniden toparlayıb, yük-
sök döyüü əhvali-ruhiyəsi yaratmaqla
yenidən hücumu keçənlərə, düşməni dar-
madığın edərək qəlobo bayraqını qaldı-
ranara da tosadüf edilib.

Əsl qələbə istədiyin nəticəyə nail
olmaq, nəzərdə tutduğun hədəfə çat-
maqdır!

Ulu Öndər Heydər Əliyevin həyatında
da müxtəlif uğursuzluqlar baş verib.

Lakin Ümummilli Liderimiz heç za-
man uğursuzluqlarla barışmayıb, özünü
məğlub saymayıb!

Bütün qüvvə va imkanları səfərbər et-
məyi, xalq arxalaranraq on çətin hədəflə-
ri belə fəth etməyi bacarıb!

Möhüm iradəsi, sarsılmaz qətiyyət-
ti, casarəti va qorxmazlıq, tutduyu yon-
lun doğruluğuna da ədalət inamı say-
sında daim hələdici döyüşləri idüb!

Əslində, dünyaya qalib kimi gəl-
rək, bir qalib kimi də əbədiyyətə qo-
vuşub!

❖ ❖ ❖

Böyük şəxsiyyətlər, görkəmlə dövlət
xadimləri va siyasetçilər adətən açıq
məhəbbətə aparırlar.

Yuri NIKISOV: "Heydər Əliyev geniş təfəkkürə
malik insan, əsl dövlət xadimi idi"



Heydər Əliyev geniş tə-
fəkkür malik insan, əsl
dövlət xadimi idi.


1980-ci illerde Sov.İKP
Xabarovsk diyar komitəsinin
birinci katibi Aleksey Černovun
köməkçisi vəzifəsində çalışmış
Yuri Nikişov AZORTAC-səhəbində dahi li-
deri bu sözlərlə xarakterizə
edib.

Y.Nikişov xatırlayır:
"1984-cü ildə Heydər Əliyev
Baykal-Amur Magistralında
tikintinin gedisi ilə tanış ol-
maq məqsədilə Uzaq Şərqə
səfər etdi. Həmin dövrdə

yotını yüksək qiymətləndirir
və onun perspektivlərini gö-
rürdü: "Heydər Əliyev geniş
təfəkkür malik insan, əsl
dövlət xadimi idi. O, tikintinin
templorunu, ayrı-ayrı məsolülərin
incəliklərini qədər mü-
toxossislerin neyə qadir olduğunu
dəqiqliyə qeymətləndirirdi.
Heydər Əliyev Baykal-Amur
Magistralının perspektivini tö-
svüvə edərək, onun inkişafını
edəcəyini bildi. İndi, artıq
sonra onu işlərə başlamış
mərasimində də iştirak etdi".

Həmsəhətimiz qeyd edib
ki, hələ ötən osrin 80-ci iller-
ində Heydər Əliyev Baykal-
Amur Magistralının əhəmiyyətini
və Azərbaycan xalqı, dövləti üçün





Heydər Əliyev İli 2023

müdafiə sənayesi zəfərə töhfə verdi

Respublikamızın müdafiəsini təmin edən ordunun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə 2003-cü ilde Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sonayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Programı" təsdiq edildi. Bu programda hərbi sahədə konşanın asılığın azaldılması və ordunuzun yeni möhsullarla təminatı nəzərdə tutuldu.

Həmin tarixdən respublikada müdafiə sonayesinin inkişafının yeni mərhələsinə qədəm qoyulub. Bu sıxotun davamı olaraq Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən, Dövlət Xüsusi Məşənçiyarına və Konvivya Komitəsi ləğv edilib və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sonayesi Nazirliyi yaradılıb.

Yaradığını vaxtdan etibarən Müdafiə Sonayesi Nazirliyi Prezident İlham Əliyevin bilavasito rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş strateji program və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda duran müümən vəzifələrə uyğun inkişaf etdirilməsi, habelə emalıyyatkarın yeni üsul və formalarla aparılması üçün zorlu silah, hərbi və xüsusi texnika növünərin tövqiqi, onların yerli istehsalına və təminatına tam və fasiləsiz soñbor olunur.

Mosolən, "Zəfor", "Zəfor-K", "Inam" təcərrüatçıları, PTK, PKM pulemyotları, "Mürəbbəz", "İstiqlal", "Yalquzaq", "Yurtıcı" snayper tüfəngləri, "Boran" artilleriya qurğusu, "Zorbo", "Orbiter 1 KM" (İti qovan), "Orbiter 2", "Orbiter 3" kimi PUA-lar, ziirelli transportörkarlı inkişaf göstəricilərinə görə dünya müdafiə sonayesi sektorunda qabaqcıl silah və texnikalarдан hesab olunur.



Silahlı Qüvvələrimiz sifarişlərə uyğun olaraq döyük vəsítələri, aidiyəti döyük və təlim atış yığınları, minnaatkarlanlar, aviasiya bombaları, el qumbaraları, eləcə də müxtəlif çaplı minnaatkarlar və onların atış yığınları təchizatı ilə təmin edilir.

Ötən müddədən Türkiyə, Cənubi Afrika, Rusiya, Serbiya, İsrail və digər ölkələrin tanımış şirkətləri ilə oməkdaşlıq çərçivəsində mənimimlərək tövqiq edilmiş texnologiyalar üzrə 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Atıcı silahlar və onların patronlarının, tapança, avtomat, pulemyot və topları üçün müxtəlif çaplı lülələrin, 122 və 125 millimetrik tank və artilleriya topları üçün atış yığınlarını istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Müdafiə Sonayesi Nazirliyinin son illərdə Sərgisi təşkil edilir. Son olaraq 2022-ci ilin sentyabrında Bakıda IV "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühabizə və Xilasetmə "Securex Caspian" sərgiləri keçirilib. Bəslə sərgilər ölkəmizin dövlətinin yaradılmışdır. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə bəri də istehsal olunacaq möhsulun ixracının artırılması ilə həmin müəssisələrin bədəcə asılılığının ohamiyətli dərəcədə azaldılmasına nail olmayıdır. Bu məqsədlə müəssisələrdə böyük tələbatlı məmərlətlərinin istehsal, qumbaralarla və minnaatkarlan atış yığınlarını doldurulma sahələri, optik cihazlar, ziirelli döyük maşınları və s. hazırlanması bəyəndir. Ermonistan öz ordusunu barədə miflər yaradanda Azərbaycan Ordusunu təlimlər.

Bu gün Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə sonayesini inkişaf etməsi istəyirdi. Həmçinin 30-ci əsrdən əvvəl təqribən 100 faizi həmçinin icra edilmiş ilə müşayiət olunur. Bundan başqa, müdafiə sonayesi müəssisələrinin inkişaf prioritetlərinə b



Milli maraqlarımız qətiyyətlə təmin olunur

XİN Laçın-Xankəndi yoluñun başlangıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanat yayıb

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yoluñun başlangıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilmişsi barədə boyanat yayıb.

Bildirilə ki, Azərbaycan Hökuməti Ermenistan tərəfinin Laçın-Xankəndi yoluñundan 2020-ci il 10 noyabr tarixli üçtəroflı Boyanata zidd şəkildə sistemli və geniş-miqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiriyini və bundan qaynaqlanan tohlükəsizlik həddolərinin nəzərə alaraq, Azərbaycan ilə Ermenistan arasında sərhəddə yoluñ başlangıcında nəzarətin təmin edilməsi məqsədi mövafiq tədbirlər həyata keçirib.

Məlum olduğunu kimi, üçtəroflı Boyanatın imzalamasından keçən iki il yarım müddət orzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yoluñun Ermenistan tərəfini

dən genişmiyaylı sui-istifadə hallarına diqqəti colb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan orzisində qalmaqdə davam edən erməni silahçı qüvvələrinin şəxsi həyatının rotasını, silah və sursatın daşınması, terrorçuların keçidi, həbelə təbib sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar.

Yoldan minaların daşınması qarşılığında Azərbaycan Respublikasının suveren orzisində basdırılması xüsusiğe ağır fəsədlər doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının orzisində 2021-ci il Ermenistan istehsalı olan 2700-dən çox piyada əleyhino mina aşkar edilib.

Aydırıdə ki, bu minalar üçtəroflı Boyanata zidd olaraq Azərbaycan orzisindən mövafiq Laçın yoluñ vasitəsilə daşınır. Sonuncu defa 2023-cü il aprelin 22-də Azərbaycan Ordusunun hərbi yüksək məsələləri tərəfindən basdırılmış 2021-ci il istehsali minaya düşərək partlayıb və 3 həbə qulluqumuz yaranıb. Mü-

haribonın sonundan etibarən 294 azərbaycanlı mina qurbanı olub.

Bununla yanaşı, aprelin 22-də Ermenistan məxsus yüksək avtomobiləri ilə iki adəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və həbelə avtomobilər konvoyunun üçtəroflı Boyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan Respublikası Müdafia Nazirliyinin müşahidə kameraları tərəfindən qeyd olunub. Daha sonra Ermenistan tərəfindən Laçın-Xankəndi yoluñ başlangıcında Azərbaycan orzisindən ən yaxın məntəqədə həbi yaşayış konteynerlərinin yerləşdirilməsi və həbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib.

Qeyd edilən təhdidlər və toxribatlar nəzəre almaraq Laçın yoluñ başlangıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun allılıyin və beləliklə, hərəkətin tohlükəsizliyini təmin edəcəkdir.

Sərhəd tohlükəsizliyinin təmin edilməsi, həbelə hərəkətin tohlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin proraktivi və milli tohlükəsizlik, dövlət suverenliyi, qanunun allılıy üçün zəruri sərtidir.

Üçtəroflı Bayanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yoluñdan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklerin hərəkətinin Azərbaycan Respublikası Müdafia Nazirliyinin müşahidə kameraları tərəfindən qeyd olunub. Daha sonra Ermenistan tərəfindən Laçın-Xankəndi yoluñ başlangıcında Azərbaycan orzisindən ən yaxın məntəqədə həbi yaşayış konteynerlərinin yerləşdirilməsi və həbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib.

Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sühümərləri kontingentini ilə əlaqələndirmə şəraitində həyata keçirilecək.

Azərbaycan tərəfi Ermenistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaflıq və tohlükəsiz fəaliyyəti naməni əməkdaşlığı hazır olduğunu bildirir.

Qarabağda güc və söz sahibi Azərbaycandır

Laçın-Xankəndi yoluñun başlangıcında nəzarət-buraxılış məntəqəsinin açılması təhlükəsiz hərəkəti təmin edəcək



Azərbaycan qanunsuz silah-sursatın daşınmasının qarşısını almaq iqtidarındadır

Milli Məclisin deputati Arzu Nəğıyev bildirib ki, Azərbaycan sərhəd qoşunlarının Laçın-Xankəndi yoluñ humanitar məqsədlər üçün nəzərdə tutulsa da, Hayastanın iki ilən çox müddədə bu yoldan terrorçuların keçidi, silah və sursat, mina, təbib sərvətlərimiz qeyri-qanuni istismar edilərək daşınması üçün istifadə edib.

Son olaraq aprelin 22-də Azərbaycan Ordusunun hərbi yüksək məsələləri tərəfindən basdırılmış 2021-ci il istehsali olan minaya düşərək partlayıb və üç həbə qulluqumuz yaranıb. Ümumilikdə məharibədən ötən dövrde Hayastanın mina terroru notçusunda 294 azərbaycanlı zərər görüb. Aprelin 22-də Hayastanın məxsus yüksək avtomobiləri ilə hərbi məqsədlər üçün iki yaşayış konteynerlərinin hərbi məqsədlər üçün istifadə olunub. 10 noyabr 2020-ci il tarixli üçtəroflı Bayanata əsəson, Azərbaycan ermənilərə Laçın dəhlizi kimi müüməhəm əhəmiyyət kəsb edən bir arteriyə verdi. Lakin ermənilər bu yoldan ancaq silah-sursat, qanunsuz həbi birləşmələrinin, minaların daşınmasına üçün istifadə edib.

Aprelin 22-də Hayastanın məxsus yüksək avtomobiləri ilə hərbi məqsədlər üçün iki yaşayış konteynerlərinin hərbi məqsədlər üçün istifadə olunub. 10 noyabr 2020-ci il tarixli üçtəroflı Bayanata əsəson, Azərbaycan ermənilərə Laçın dəhlizi kimi müüməhəm əhəmiyyət kəsb edən bir arteriyə verdi. Lakin ermənilər bu yoldan ancaq silah-sursat, qanunsuz həbi birləşmələrinin, minaların daşınmasına üçün istifadə edib.

Arzu Nəğıyev deyib ki, bu emmərin qarşısını almaq iqtiametində Azərbaycan Ordusu tərəfindən bir sərəməliyyatlar keçirilər. Buna baxmayaraq, ermənilər alternativ olaraq quru yolla digər orzılardan keçməklə müxtəlif iqtiamətlər axtarmağa başlayıblar. "Diger məqamlardan biri odur ki, bir neçə gün evvel Ermənistan tərəfi bu yoluñ başlangıcında özlərinin nəzarət-buraxılış məntəqəsini təmin etməsi üçün istifadə edib.

Nəticədə Azərbaycan Laçın yoluñ daşınmalarla nəzarətin təmin edilməsi möqsədi müvafiq tədbirlər tərəfindən həyata keçirilər. Bütün hərbi toxribatlar nəzərdən keçirilər. Laçın yoluñ başlangıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi üçün qurulmuş dağlıqda təmən edəcək.

Ancaq kimlərin, bəzi qüvvələrin həsi mövqədə dayanmasından, nə deməsindən asılı olmayaq, Azərbaycan bölgədə sərhəd və tohlükəsizliyin bərqrar edilməsindən qərəldür. Laçın yoluñ başlangıcında sərhəd-buraxılış məntəqəsinin yaradılması dağlıqda təmən edəcək.

Vurğulayın ki, Azərbaycanda yaşayış erməni sakinlərinin comiyətəməz reinterqəsi prosesi ilə bağlı rosmi Bakı eməli fəaliyyət göstərir, bu iqtiamətdə real addımlar atır. Bütün bunlar bir dəfə onu göstərir ki, Azərbaycanda yaşayış bütün xalqların nümayəndələri kimi, erməni sakinlərinin vətəndaşlığından rəsədlər ilə qızılırlar. Bütün bunlar bir dəfə onu göstərir ki, Azərbaycanın qurulmuş dağlıqları təmən edəcək.

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Göründüyü kimi, nəyə necə, no vaxt etmek lazımdıqdan bilən qotiyetli sərkərdə İlham Əliyev 44 günlük məharibədə "dəmir yumruq" vasitəsilə BMT-nin qətnamələrinin döyü meydaniqşdırıcı güclü ilə yerinə yetirərək odəlati təmin etdiyi kimi, bundan sonra mərhələdə də xalqının, ölkəsinin milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında təmən etməliyim".

Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından ərazilərdə telxələr sürüşü at oynadılar. Yuxarıda sıtar gotirdiyimiz məsələhəndən Prezident İlham Əliyev de vurğulayıb ki, separatçular bilməlidirlər ki, onları iki seçimi var: ya Azərbaycan bayraqı altında yaşayacaqlar, ya da ki, cixib gedəcəklər: "Biz separatçılardan əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan Qarabağdan iti qovan kimi qovşaqşıq, onları diz çökdürləmiş".

Revansə cürləndən separatçular da bir dəfə anladılar ki, Azərbaycan bayragının dağlıqlarından

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibətilə tədbirlər keçirilib.

AZƏRTAC xəber verir ki, aprelin 25-də Müdafia Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəsmiləri, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması, "Veteran Tankçılar" İctimai Birliyi və ictimaiyyət nümayəndələri Birinci Şəhidlər xiyabanında evvəlco iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək önlən qərənfillər düzüblər.

Xalqımızın qəhrəman oğlu Həzi Aslanov haqqında bir neçə kitabın mölləfi, Əməkdar incəsənət xadımı, Prezidentin fərdi təqaüdücüsü, polkovnik Abdulla Qurbanı çıxış edərək bildir ki, Milli Qəhrəmanın doğum gündündə ilk olaraq Həzi Aslanovun məzarını ziyarət etməyimiz heç de tösdüfü deyil.

Ulu Öndər Heydər Əliyev Həzi Aslanovun xidmətlərini həmişə yüksək qiymətləndirib. Heydər Əliyevə görə, Həzi Aslanov İkinci Dünya müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən on görkəmlisidir. O, bu döyüslərdə hələk olub, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirib, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirib.



Milli Qəhrəman Albert Aqarunovun məzarı önungü gülər düzülbü, xatirosi ehtiramla yad edilib. Din xadimləri şəhidlərin ruhuna dualar oxuyub, ziyanatçı veterənlər xatirələrini söyləyiblər.

Milli Qəhrəmanın Nərimanov rayonunda ustadlıqla möhtəşən abidesi qarşısına Müdafia Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması və "Veteran Tankçılar" İctimai Birliyi adından okllerlər vo gölən qoyulub, Şəhidlərin xatirosi birdəqəqlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Həmi ifa olunub.

Polkovnik Abdulla Qurbanı ziyanatçıları salamlayaraq qeyd edib ki, İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsrail Dövlətinin Prezidenti zati-alılıri İxsak Hərsoqa təbrik ünvanla-

tədbir iştirakçıları hərbi orkestrin ifa etdiyi "Qələbə marsı"nın sədaları altında Milli Qəhrəman Albert Aqarunovun doğum günü münasibətilə keçirilən votor-povrılık tədbirindən ayrıılırlar.